



Azərbaycan Respublikası
Təhsil Nazirliyi
BAKİ DÖVLƏT
UNİVERSİTETİ

ƏMR № R-73
23.11.009

Məzmunu: Universitetdaxili «50+50» qrant proqramının həyata keçirilməsi haqqında

Bakı şəhəri

Rektorun 09.06.2009-cu il tarixli R-48 sayılı əmrini nəzərə alaraq BDU-nun 90 illik yubileyi münasibətilə professor-müəllim heyətinin, əməkdaşların, aspirant, magistrant və tələbələrin elm və təhsildə əldə etdikləri nailiyyətləri inkişaf etdirmək və Universitetdaxili «50+50» qrant proqramını həyata keçirmək məqsədi ilə

ƏMR EDİRƏM:

Universitetdaxili «50+50» qrant proqramı üzrə adları aşağıda göstərilən 19 nəfər professor-müəllim heyətinə (əməkdaşlara), 11 nəfər gənc (35 yaşadək) professor-müəllim heyətinə (əməkdaşlara), 16 nəfər aspirant, dissertant və magistranta, 16 nəfər tələbəyə 2009-cu ilin oktyabr ayının 1-dən 2010-cu ilin iyun ayının 30-dək 9 ay müddətinə fərdi qrantlar ayrılın:

Ş1. PROFESSOR-MÜƏLLİM HEYƏTİ (ƏMƏKDAŞLAR):

1	Əhmədov Əli Mustafa oğlu	Mexanika-riyaziyyat fakültəsinin Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının müdiri «Ümumiləşmiş fərqlər operator-matrisinin bəzi ardıcılıqlar fəzalarında spektral xassələri» mövzusunda layihəsinə görə;
2	Ramazanov Məhəmməd Əhməd oğlu	Fizika fakültəsinin Nano materiallarının kimyəvi fizikası kafedrasının müdiri, «Fazalararası qarşılıqlı təsirin PE+Fe ₃ O ₄ və PVDF+Fe ₃ O ₄ maqnit nanokompozisiyalarının superparamaqnit və maqnit rezistiv xassələrinin formalaşmasında rolu» mövzusunda layihəsinə görə;
3	Bayramov Musa Rza oğlu	Kimya fakültəsinin Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri «Alkenilfenol polifunksional monomerləri və onların yeni törəmələri əsasında texniki əhəmiyyətli maddələrin alınması və tədqiqi» mövzusunda layihəsinə görə;
4	Allahverdiyev Mirzə Ələkbər oğlu	Kimya fakültəsinin Üzvi kimya kafedrasının professoru, «Kükürlü heterotsikllər və onların funksional xassələri» mövzusunda layihəsinə görə;
5	Əliyeva Rəfiqə Əlirza qızı	Kimya fakültəsinin Ekoloji kimya və ətraf mühitin mühafizəsi ETL-in müdiri «Bis teonoilüçlüflüorasetilaseton etilendiminin bəzi metallarla əmələgətirdiyi kompleks birləşmələrinin sintezi, quruluşu, xassələri və Fe(III)-in spektrofotometrik təyinat metodikalarının işlənməsi»

		mövzusunda layihəsinə görə;
6	Quliyev Akif Ələkbər oğlu	Biologiya fakültəsinin Biokimya və biotexnologiya kafedrasının professoru, «Süd turşu bakteriyalarının antimikrob məhsulların öyrənilməsi» layihəsi üzrə;
7	İsmayılov Çingiz Niyazi oğlu	Coğrafiya fakültəsinin İqtisadi və sosial coğrafiya kafedrasının professoru, «Sahil ərazilərin mənimsənilməsi və idarəedilməsi » mövzusunda layihəsinə görə;
8	İmamverdiyev Nazim Əjdər oğlu	Geologiya fakültəsinin Faydalı qazıntılar kafedrasının professoru, «Kiçik Qafqazın Gec Kaynazoy vulkanizminin petrogenetik modeli» mövzusunda layihəsinə görə;
9	Qasımov Yusif Soltan oğlu	Tətbiqi Riyaziyyat ETİ-nin şöbə müdiri «Spektral Shape-optimallaşdırma məsələləri, onların tədqiqat üsulları və tətbiqləri» mövzusunda layihəsinə görə;
10	Dərvişov Namiq Hacıxəlil oğlu	Fizika Problemləri ETİ-nin aparıcı elmi işçisi, «Nanoməsaməli Si təbəqələrinin kimyəvi aşılama metodu ilə oksidləşdiricinin çatışmazlığı rejimində yüksəkölçü (III) orientasiyalı p-Si-dan alınma texnologiyasının işlənməsi» mövzusunda layihəsinə görə;
11	Muradov Mustafa Bayram oğlu	NANO ETM-nin müdir müavini, aparıcı elmi işçisi, «İon mübadiləsi vasitəsi ilə halkogenid yarımkəçirici nanohissəciklərdə (CdS, CdSe) çevrilmə proseslərinin tədqiqi» mövzusunda layihəsinə görə;
12	Əşrəfova Qənirə Musa qızı (Qənirə Bəyzadə)	Filologiya fakültəsinin «Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə» ETL-nin elmi işçisi, «Qloballaşan dünya və neolingvistik problemlər» mövzusunda layihəsinə görə;
13	Ruintən Sevinc Fərrux qızı	Tarix fakültəsinin Türk və Qafqaz xalqları tarixi kafedrasının baş müəllimi, «XX əsrin sonu-XXI əsrin əvvəllərində mərkəzi Asiyanın türk dövlətləri dünya dövlətlərinin maraqları sistemində» layihəsinə görə;
14	Səməndərov Firudin Yusif oğlu	Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, «Cinayət hüququnda ədalətlik Prinsipi və cəza təyin etmə» mövzusunda layihəsinə görə;
15	Əliyev Əmir İbrahim oğlu	BM və BH fakültəsinin Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının professoru, «Miqrasiya sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin insan hüquqları nöqtəyi-nəzərindən beynəlxalq standartlara uyğunlaşdırılması problemi» mövzusunda layihəsinə görə;
16	Mahmudova Təranə Ələddin qızı	Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının dosent əvəzi, «Azərbaycanda informasiya cəmiyyətinə keçid: qanunauyğunluqlar, problemlər və perspektivlər» mövzusunda layihəsinə görə;
17	Aslan Knyaz İlyas oğlu	Kitabxanaçılıq-informasiya fakültəsinin Kitabxanaşünaslıq kafedrasının dosenti, «Bakı Universitetinin Elmi Əsərlərinin və Elmi Xəbərlərinin bibliografik məlumat kitabı»nın elektron və çap variantlarının hazırlanması» mövzusunda layihəsinə görə;
18	Məmmədova Əsmətخانım Bəyəhməd qızı	Şərqsünaslıq fakültəsinin İran filologiyası kafedrasının dosenti, «Fars dilində omofon və omoqraf problemi» mövzusunda layihəsinə görə;
19	Camalov Mübariz Məhəmmədəli oğlu, i.e.n.	İlahiyyat fakültəsinin «İslam elmləri» kafedrasının müəllimi «Fəzlur Rəhmanın modernizm anlayışı» mövzusunda layihəsinə görə;

§2. GƏNC (35 YAŞADƏK) PROFESSOR-MÜƏLLİM HEYƏTİ (ƏMƏKDAŞLAR)::

1	Öməröva Mehriban Nazim qızı	Mexanika-Riyaziyyat fakültəsinin tyutoru, «Laqer diferensial operatorun doğurduğu maksimal və kəsr maksimal operatorların Morri fəzasında məhdudluğu» mövzusunda layihəsinə görə;
2	Mehdiyev Abbas Əli oğlu	Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Tətbiqi riyaziyyat kafedrasının müəllimi «Nekotorie zadaçi optimalğnoqo upravleniə dlə qiperboliçeskix uravneniy çetvertoqo porədka» mövzusunda layihəsinə görə;
3	Məmmədov Hüseyn Mikayıl oğlu	Fizika fakültəsinin Fiziki elektronika kafedrasının dosenti, «Elektrokimyəvi çökdürmə üsulu ilə alınmış CdTe, CuInSe_2 , GaAs və müxtəlif tərkibli $\text{Cd}_{1-x}\text{Zn}_x\text{S}_{1-u}\text{Se}_u$ nazik təbəqələrinin və onların əsasında hazırlanmış diod strukturların azot, arqon mühitlərində termik və yüksək intensivlikli işıq selində fototermik emalı» mövzusunda layihəsinə görə;
4	Əliyev Ziya Saxavəddin oğlu	Kimya fakültəsinin Qeyri-üzvi materialşünaslıq ETL-nin elmi işçisi, «YbTe-Sb ₂ Te ₃ -Bi ₂ Te ₃ və NdTe-Sb ₂ Te ₃ -Bi ₂ Te ₃ sistemlərində termoelektrik materialların alınması və tədqiqi» mövzusunda layihəsinə görə;
5	Əkbərova Günay Hafiz qızı	Biologiya fakültəsinin Genetika və darvinizm kafedrasının müəllimi, «Azərbaycan Respublikasının bəzi rayonlarının əhalisi arasında anadangəlmə patologiyaların və irsi xəstəliklərinin yayılma tezliyinin, səbəblərinin və irsiyyət tipinin müəyyənəşdirilməsi» mövzusunda layihəsinə görə;
6	Abdullayeva Ləman Kamal qızı	FP ETİ-nin kiçik elmi işçisi, «Metal-yarımkeçirici kontaktlarının parametrlərinə toxunma səthin qeyri-bircinsliyinin təsiri» layihəsinə görə;
7	Məmmədova Afaq Cəbrayıl qızı	Filologiya fakültəsinin «Türkologiya» kafedrasının müəllimi «Oğuz qrupu türk dillərində dilçilik terminləri» mövzusunda layihəsinə görə;
8	Quliyeva Səidə Zakir qızı	Tarix fakültəsinin «Azərbaycanşünaslıq» ETM-nin kiçik elmi işçisi, «Müasir dövrün İslam mədəniyyəti paytaxtları» mövzusunda layihəsinə görə;
9	Əliyev Vüqar Zifər oğlu	Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının 0,5 ştat müəllimi, «Qlobal geosiyasi məsələlərin mətbuatda işıqlandırılması» mövzusunda layihəsinə görə;
10	İsmayılova Nigar Nurəddin qızı	Kitabxanaçılıq-informasiya fakültəsinin Kitabxanaşünaslıq kafedrasının baş müəllimi, «Bakı Universitetinin Elmi Əsərlərinin və Elmi Xəbərlərinin elektron versiyasının yaradılması» mövzusunda layihəsinə görə;
11	Abuzərov Namiq Gülbala oğlu	İlhayyat fakültəsinin «İslam elmləri» kafedrasının müəllimi ilahiyyat elmləri namizədi, «Müasir hədis problemlərinin həlli» mövzusunda layihəsinə görə;

§3. ASPİRANT, DISSERTANT VƏ MAGİSTRANTLAR:

1	Qasımov Telman Mehdi oğlu	Mexanika riyaziyyat fakültəsinin Diferensial tənliklər kafedrasının əyani aspirantı «Klassik olmayan sərhəd şərtli xüsusi törəmli hiperbolik tip tənlik üçün idarəetmə və
---	---------------------------	---

		minimal enerjili optimal idarəetmə məsələsi» mövzusunda layihəsinə görə;
2	Aydınova (Gülməmədova) Günel Akif qızı	Tətbiqi riyaziyyat və Kibernetika fakültəsinin II kurs magistrantı, «Əhalinin pul gəlirləri və materiallar yığılımı üçün qoyulmuş qarışıq və Koşi məsələlərinin tədqiqi» mövzusunda layihəsinə görə;
3	Hacıyeva Flora Vidadi qızı	Fizika fakültəsinin Nano materialların kimyəvi fizikası kafedrasının dissertantı «Polimer fotolüminesent nanokompozitlərin alınma texnologiyası və quruluşu» mövzusunda layihəsinə görə;
4	Mehdiyeva Günay Müzakir qızı	Kimya fakültəsinin «Neft kimyası və kimya texnologiyası» kafedrasının aspirantı, «Alkenilfenollar əsasında ekoloji təmiz bakterisidlər, monomer və polimer stabilizatorlarının alınması» mövzusunda layihəsinə görə;
5	Əhmədova Aynur Fehrüz qızı	Biologiya fakültəsinin Biokimya və biotexnologiya kafedrasının aspirantı, «Azərbaycan pendirlərindən izolə olunmuş süd turşusu bakteriyalarının proteolitik aktivliyinin və probiotik xüsusiyyətlərinin tədqiqi» mövzusunda layihəsinə görə;
6	Qocayev Anar Sahib oğlu	Biologiya fakültəsinin Biokimya və biotexnologiya kafedrasının aspirantı, «Saxlanma zamanı Qızıl Əhməd alma sortunda fenol birləşmələrin dinamikası və antioksidant, antiradikal və antimikrob aktivliyinin dəyişməsi» mövzusunda layihəsinə görə;
7	Bayramova Nəzrin Yaftum qızı	Coğrafiya fakültəsinin İqtisadi və sosial coğrafiya kafedrasının II kurs magistrantı, «Abşeron iqtisadi rayonunun ərzaq təminatında şəhərtrafi aqrar sənayenin rolu» mövzusunda layihəsinə görə;
8	Babazadə Əfşan Nazim qızı	Geologiya fakültəsinin Faydalı qazıntılar kafedrasının aspirantı, «Pont-Cənubi Qafqaz paleoada qövsünün Kiçik Qafqaz seqmentinin vulkanogen mənşəli nəisib metal yataqlarının genezisi və yeni filiz obyektlərinin müəyyən edilməsi perspektivləri (Qoşa və Dağkəsəmən yataqlarının təmsalında)» mövzusunda layihəsinə görə;
9	Səfərova Gülnarə Ərəstun qızı	Fizika Problemləri ETİ-nin kiçik elmi işçisi, dissertant, «Periodik strukturlu mühitlərdə üçüncü harmonikanın generasiyası» mövzusunda layihəsinə görə;
10	Səlimbəyova Ulviyyə Akif qızı	Filologiya fakültəsinin «Klassik Azərbaycan ədəbiyyatı tarixi» kafedrasının əyani II kurs magistrantı «Təssəvvüfün Azərbaycan ədəbiyyatında mövqeyi» mövzusunda layihəsinə görə;
11	Həsənov Rauf Şəmsəddin oğlu	Tarix fakültəsinin Türk və Qafqaz xalqları tarixi kafedrasının aspirantı, «2008-ci ilin avqust hadisələrinin Cənubi Qafqaza təsiri» mövzusunda layihəsinə görə
12	Sadiqov Rəşad Əsəd oğlu	BM və BH fakültəsinin Beynəlxalq münasibətlər kafedrasının aspirantı, «Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində «Heydər Əliyevin daxili və xarici siyasəti» kursunun tədrisi və ümummilli lider Heydər Əliyevin diplomatiyasının öyrənilməsi üçün kabinetin yaradılması haqqında» mövzusunda layihəsinə görə;
13	Qurbanov İlkin İntiqam oğlu	Jurnalistika fakültəsinin Jurnalistika nəzəriyyəsi və təcrübəsi kafedrasının aspirantı, «Media Marketingi» mövzusunda layihəsinə görə;

14	Hüseynova Ayğün Seyfəddin qızı	Kitabxanaçılıq-informasiya fakültəsinin Kitabxanaşünaslıq kafedrasının dissertantı, «Bakı Universitetinin Elmi Əsərlərinin və Elmi Xəbərlərinin elektron versiyasının yaradılması» mövzusunda layihəsinə görə;
15	Həsənli Şəbnəm Rəsim qızı	Şərqsünaslıq fakültəsinin Türk filologiyası kafedrasının II kurs magistrantı, «Müasir türk ədəbi dilində isimlərdə söz yaradıcılığı oğuz qrupu türk dilləri ilə müqayisədə» mövzusunda layihəsinə görə;
16	Məcədova Günay Adil qızı	Sosial elmlər və psixologiya fakültəsinin İqtisadi nəzəriyyə kafedrasının II kurs magistrantı, «Sosial dövlətə dair baxışların təkamülü və Azərbaycanda sosial dövlət modelinin reallaşdırılması» mövzusunda layihəsinə görə;
§ 4. TƏLƏBƏLƏR:		
1	Məhərrəmovə Gülər Vidadi qızı	Mexanika-riyaziyyat fakültəsinin III kurs tələbəsi, «Kəsilən diferensial operatorun məxsusi ədədlərinin və məxsusi funksiyalarının xassələri» mövzusunda layihəsinə görə;
2	Əliyeva Sevinc Ələkbər qızı	Tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin III kurs tələbəsi, «Elektron sənədlərin Tərtibatı proqramı» mövzusunda layihəsinə görə;
3	Cəbiyev Kamran Gülağa oğlu	Fizika fakültəsinin II kurs tələbəsi, «Termiki aşlanmanın nanokompozitlərin elektrik xassələrinə təsirləri» mövzusunda layihəsinə görə;
4	Salayev Şamo Zülfüqar oğlu	Kimya fakültəsinin II kurs tələbəsi, «Laylı ikiqat hidrokisidlər (LİH) əsasında alınmış nanokompozitlərin tullantı sularında ağır metalların təmizlənməsində tətbiqi» mövzusunda layihəsinə görə;
5	Tomtiyeva Dilarə Namiq qızı	Biologiya fakültəsinin III kurs tələbəsi, «DNT irsi informasiyaların daşıyıcısıdır» mövzusunda layihəsinə görə;
6	Fərmənova Könül Məzahir qızı	Coğrafiya fakültəsinin IV kurs tələbəsi, «Xaçmaz rayonunda turizmin inkişafı» mövzusunda layihəsinə görə;
7	Səfərova Nailə Azad qızı	Geologiya fakültəsinin III kurs tələbəsi, «Zəlzələnin hazırlıq dövründə müşahidə olunan geofiziki sahələrin anomaliyalarını izah edən modellərin təhlili» mövzusunda layihəsinə görə;
8	Həsənov Mehman Ağasəlim oğlu	Filologiya fakültəsinin III kurs 004 qrup tələbəsi, «Milli maarifçiliyimizin banisi-Mirzə Fətəli Axundzadə» mövzusunda layihəsinə görə;
9	Abdullayev Qəhrəman Niman oğlu	Tarix fakültəsinin III kurs tələbəsi, «Səfəvi dövlətinin etnik mahiyyətinin müəyyənləşdirilməsi məsələsinə dair» mövzusunda layihəsinə görə;
10	Musayev Təbriz Elşən oğlu	Hüquq fakültəsinin III kurs tələbəsi, «Cəzanın anlayışı, məqsədləri və onun digər tənbehlərdən fərqli cəhətləri» mövzusunda layihəsinə görə;
11	Qarayev Vasif İlham oğlu	BM və BH fakültəsinin I kurs tələbəsi, «Qloballaşan dünyada terrorizm» mövzusunda layihəsinə görə;
12	Verdiyeva Elnarə Eldəniz qızı	Jurnalistika fakültəsinin IV kurs tələbəsi, «Prezidentə ünvanlanmış ən yaxşı sual» layihəsinə görə;
13	Məmmədova Almaz Rüstəm qızı	Kitabxanaçılıq-informasiya fakültəsinin IV kurs, 1408 qrup tələbəsi, «Tələbələrin xarici ölkələrdə istehsalat təcrübəsi» mövzusunda layihəsinə görə;
14	Qulubəyova Aliyə Eldar qızı	Şərqsünaslıq fakültəsinin III kurs tələbəsi, «Yapon dilində

		felin məchul növü» mövzusunda layihəsinə görə;
15	Məlikli Günel Qurbanəli qızı	Sosial elmlər və psixologiya fakültəsinin IV kurs tələbəsi, «Azərbaycan Respublikasının dövlət quruculuğunda Milli təhlükəsizlik strategiyası» mövzusunda layihəsinə görə;
16	Nuriyev Novruz Ağagül oğlu	İlahiyyat fakültəsinin III kurs tələbəsi, «Universitet daxilində tədris olunan xarici dillər üzrə tələbələrin qarşılıqlı bilik mübadiləsinin təşkili» mövzusunda layihəsinə görə;

ƏSAS: Rektorun 09.06.2009-cu il tarixli R-48 sayılı əmri, Tədris və Elmi İşlər üzrə Prorektorların dərkənarları ilə Rektorun 17.06.2009-cu il tarixli R-51 sayılı əmri ilə yaradılmış komissiyanın protokolu və BDU Elmi Şurasının 07 iyul 2009-cu il tarixli 05 sayılı iclas protokolundan çıxarış.

REKTOR

akademik A.M.MƏHƏRRƏMOV